



HACIQABUL

№ 05
(685)

09 mart
2018-ci il

Hacıqabul rayon İcra Hakimiyyətinin qəzeti

«Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il aprelin 11-nə təyin edilmiş Prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması barədə Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının SƏRƏNCAMI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezident seçkiləri ilə əlaqədar qeydə alınmış seçki üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, onların vəkili edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi, habelə seçki qabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi, təşviqat aparılması üçün müvafiq yerlərin ayrılması və seçkiqabağı tədbirlərin keçirilməsində təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi ilə əlaqədar "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 11, 74, 75.2, 86.1, 86.3, 86.7 və 87.6-cı maddələrinə uyğun olaraq

QƏRARA ALIRAM:

1. Qeydə alınmış seçki üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, onların vəkili edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün Hacıqabul rayonu üzrə seçki məntəqələrinin ərazisində açıq və qapalı yerlər təsdiq edilsin. (Siyahı əlavə olunur)

Hacıqabul şəhəri üzrə:

1. H.Həmidov küçəsində yerləşən Mədəniyyət evi - qapalı
2. İ.Qayıbov küçəsində yerləşən şəhər stadionu - açıq

Kənd və qəsəbələr üzrə:

Muğan qəsəbəsi

1. Bələdiyyəyə məxsus otaq - qapalı
2. Poçtamtın binasının ön hissəsi - açıq
3. Qəsəbə idman meydançası - açıq

Qarasu kəndi

1. Kənd klubunun binası - qapalı
2. Bələdiyyə binasının önündəki boş sahə - açıq

Padar qəsəbəsi

1. Qəsəbə kitabxanası - qapalı
2. Qəsəbədə Poçtamtın önündəki boş sahə - açıq

Abdulabad kəndi

1. Kənd kitabxanası - qapalı
2. Kənd idman meydançası - açıq
3. Bələdiyyə binasının önündəki boş sahə - açıq

Kolanı kəndi

1. Kənd mədəniyyət evi - qapalı
2. Mədəniyyət evinin önündəki boş sahə - açıq

Talış kəndi

1. Bələdiyyəyə məxsus otaq - qapalı
2. Talış kənd Poliklinikasının önündəki boş sahə - açıq

Birinci Meyniman kəndi

1. Kənd mədəniyyət evi - qapalı
2. Ticarət obyektinin ərazisindəki boş sahə - açıq

İkinci Meyniman kəndi

1. Kənd kitabxanası - qapalı
2. Kənd klubunun önündəki boş sahə - açıq

Axtaçı-Şirvan kəndi

1. Kənd kitabxanası - qapalı
2. Ticarət obyektinin ərazisindəki boş sahə - açıq

Ağacanlı kəndi

1. Kənd kitabxanası - qapalı
2. Tibb məntəqəsinin önündəki boş sahə - açıq

Ələtli kəndi

1. Kənd kitabxanası - qapalı
2. Bələdiyyə binasının önündəki boş sahə - açıq

Navahı kəndi

1. Kənd mədəniyyət evi - qapalı
2. Kənd mədəniyyət evinin önündəki boş sahə - açıq
3. İdman meydançası - açıq

Pirsaat qəsəbəsi

1. Qəsəbə kitabxanası - qapalı
2. Ticarət obyektinin önündəki boş sahə - açıq

Navahı qəsəbəsi

1. Qəsəbə kitabxanası - qapalı
2. Bələdiyyə binasının önündəki boş sahə - açıq

Rəncbər kəndi

1. Kənd mədəniyyət evi - qapalı
2. Kənd mədəniyyət evinin önündəki boş sahə - açıq
3. Ticarət obyektinin önündəki boş sahə - açıq

Qubalıbalaoğlan kəndi

1. Kənd klubu - qapalı
2. Poçtamt binasının önündəki boş sahə - açıq

Qızılburun kəndi

1. Kənd kitabxanası - qapalı
2. Ticarət obyektinin önündəki boş sahə - açıq

Atbulaq kəndi

1. Kənd mədəniyyət evi - qapalı
2. Bələdiyyə binasının önündəki boş sahə - açıq

Şorbaçı kəndi

1. Kənd mədəniyyət evi - qapalı
2. Ticarət mərkəzinin önündəki boş sahə - açıq

Birinci Udullu kəndi

1. Kənd mədəniyyət evi - qapalı
2. Bələdiyyə binasının önündəki boş sahə - açıq

İkinci Udullu kəndi

1. Kənd klubu - qapalı
2. Kənd klubunun önündəki boş sahə - açıq
3. Bələdiyyə binasının ön hissəsi - açıq

Tağılı kəndi

1. Kənd klubu - qapalı
2. Ticarət obyektinin önündəki boş sahə - açıq

Qubalı kəndi

1. Kənd kitabxanası - qapalı
2. Tibb məntəqəsinin önündəki boş sahə - açıq

2. Seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrinin ərazisində seçki qabağı Təşviqat lövhələri yerləşdirilsin.

3. Seçki qabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi rayon Polis Şöbəsinə həvalə edilsin.

4. Sərəncam «Hacıqabul» qəzetində dərc olunsun.

5. Sərəncamın icrasına nəzarət Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aslan Səmədova həvalə edilsin.

Ə.K.Muxtarov

Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı,
19 fevral 2018-ci il

RİH Başçısının səyyar qəbulu

Martın 6-da rayon İcra Hakimiyyəti Başçısının ənənəvi səyyar qəbulu rayonun Navahı qəsəbəsində keçirildi. Qəsəbə 2 saylı tam orta məktəbində keçirilən qəbulda kənd sakinləri, ağsaqqal-

Problemlərdən danışıldı, təkliflər irəli sürüldü

lar, torpaq mülkiyyətçiləri, sahibkarlar iştirak edirdi. Qəsəbə sakinlərinin sosial

durumu, iş, məişət şəraiti ilə maraqlanmaq, onların üz- ləşdiyi bəzi problemləri ye-

rində həll etmək məqsədi ilə görüş gəlmiş RİH Baş- çısı Əhməd Muxtarovu və

rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət idarələ- rinin rəhbərlərini qəbul iştirakçıları razılıqla qarşıladılar.

(davamı səh. 2-də)



dirdi. Sonra Q.Əzimov kəndin bir problemini dilə gətirdi. Kəndin örüş sahəsinin olmaması problemini qeyd etdi. Daha sonra kənd sakinlərindən Sabir Səlimov qəsəbədaxili yolların təmirinə, Səttar Rəhimov elektrik təsərrüfatlarının yenidən qurulmasına, Mahmud Xomidov onun üçün həyətəni torpaq sahəsi ayrılmasına köməklik göstərilməsinə, Mehman Zülfüqarov sosial yardımla bağlı, Ramin Abasov ona torpaq sahəsi ayrılması ilə bağlı köməklik göstərilməsini xahiş etdilər.

Bütün təklif və müraciətləri

Problemlərdən danışıldı, təkliflər irəli sürüldü

(əvvəli səh. 1-də)

Qəsəbə sakinlərini səmimi salamlayan RİH Başçısı qeyd etdi ki, bu cür qəbulların keçirilməsində məqsəd yerlərdə insanların qayğı və problemləri ilə maraqlanmaq, onların həllinə köməklik göstərməkdir.

Qəbulda qeyd olundu ki, 2362 ha ərazisi olan qəsəbənin əhalisinin sayı 2267 nəfər, təsərrüfatların sayı 510, əkinə yararlı torpaq sahəsi 1570 ha-dır. Hazırda bu torpaqların 860 hektarı əkilib. Qəsəbənin əhalisinin əsas məşğuluyəti heyvandarlıq və əkinçilikdir. Əsas sosial problemləri isə suvarma suyunun olmaması, qəsəbədaxili yolların təmir olunması, qəsəbədaxili elektrik xətlərinin dəyişdirilməsidir.

İlk olaraq qəsəbə sakini Qurban Əzimov söz alaraq öz minnətdarlıq hissələrini dilə gətirdi. Qeyd etdi ki, ölkəmizdə həyata keçirilən siyasətin müntəzəmiyyətini onunla bağlıdır ki, inkişaf tək

böyük sahələrdə deyil, bölgələri, əyalətləri, ən ucqar yaşayış məntəqələrini də əhatə edir. Rayon

diqqətlə dinləyən RİH Başçısı səsləndirilən problemlərin nisbətən asan olanlarının ele anında-



mərkəzində, kəndlərimizdə görülən abadlıq-quruculuq, yaşllaşdırma işlərinin son illər böyük vüsət aldığına ifadə edərək bunu dövlət başçısının insanlarımızı diqqət və qayğısı kimi dəyərləndirdi və minnətdarlıq hissələrini bil-

ca həlli üçün aidiyyəti təşkilat rəhbərlərinə göstəriş verdi. Həlli üçün zaman və vəsait tələb olunan problemlərin isə tezliklə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verdi.

RİH Başçısı Əhməd Muxtarovun daha bir səyyar qəbulu martın 9-da I Udulu kəndində keçirildi.

Kənd orta məktəbində keçirilən qəbulda yenə də kənd sakinləri, aşısaqqallar, sahibkarlar, torpaq mülkiyyətçiləri iştirak edirdi.

RİH Başçısı qəbula gələnleri səmimi salamladıqdan sonra kənd sakinlərinin problemlərini, arzu və təkliflərini dinlədi.

Öncə kənd sakini Əhməd Ağayev söz alaraq minnətdarlıq hissələrini dilə gətirdi. Belə qəbulların yerlərdə keçirilməsinin insanlara diqqət və qayğının nümunəsi olduğunu qeyd etdi. Qarşıdan gələn prezident seçkilərində bütün kənd camaatının yekdilliklə iştirak edəcəyini bildirdi və qeyd etdi ki, bizim Udulu camaatı hər zaman dövlətə və dövlətçiliyə sadıq insanlardır. Sonra isə kəndin bir problemini dilə gətirdi. Qeyd etdi ki, kəndin gircəyindəki Pirsaat cayının üzərindəki körpünün yenidən

bərpa olunmasına köməklik göstərsin.

Daha bir kənd sakini Kərəm Qarayev kəndin yol probleminə danışdı. Bir neçə il bundan önce istifadəyə verilmiş Udulu -Hacıqabul yolunun ağır-tonnaqlı maşınların bərhad vəziyyətə qoymasından danışdı və yolun yenidən təmir olunmasını xahiş etdi.

Kənd sakini Eldar Rzayev qeyd etdi ki, indi elm-texnika əsridir. Azərbaycan, eləcə də bölgələrimiz gündən-günə inkişaf edir. Kənddə internete çıxışın zəif olmasını qeyd etdi.

Kənd məktəbinin müəllimi Vaqif Qocayev məktəbə bulaq çəkilməsini, Ələmdar Ağayev isə enerji məsələsi ilə bağlı problemlərini dilə gətirdilər.

RİH Başçısı kənd sakinlərinin bütün müraciət və problemlərini dinlədikdən sonra həlli üçün aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verdi.

Qarşıdan gələn Novruz bayramı münasibəti ilə kənd sakinlərini təbrik etdi.

"Hacıqabul"

Şərəfin-şanın ucalığında dayanan varlıq

8 mart Beynəlxalq Qadınlar günü qeyd edildi



Bəli, qadın şərəfin-şanın ucalığında dayanan böyük varlıqdır. Lakin öncə anadır.

Ana baş tacıdır, ana ailədə od-ocaq, istilik, xeyir-bərəkətdir. Ana çiyində, məsləkdaşdır. Ömür-gün dostu həyat yoldaşdır.

Ana varlıqlar içərisində hər kəsdən ucadır, baş tacıdır, qeyrətdir. Ana həm də el-oba içərisində ağbircək, yolgöstəndir...

8 mart Beynəlxalq Qadınlar günündə bahar çiçəkləri kimi tərəvətli xanımlarımızı bir daha təbrik etmək, onların xidmətində dayanmaq müqəddəs borca çevrilmişdir.

Qadınlar bayramı münasibəti ilə rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Deyirmi masa ətrafında təşkil olunmuş tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar iştirak edirdi.

Tədbirdən önce rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov və bir qrup tədbir iştirakçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzdülər.

Mərkəzdə davam etdirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov bayram münasibəti ilə qadınları təbrik etdi, mürəkkəb və keşməkeşli həyat yolu keçən qadınlarımızın cəmiyyətdəki rolundan danışdı. Milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan qadınlarımızın respublikamızı qüdrətli dövlətə çevirmək üçün bu gün ön sırada olduqlarını qeyd etdi. Vurğuladı ki, dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadını yüksək pillələrdə dayanır, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanır, ictimai həyatın bütün sahələrində öz sözünü inamla deyir.

RİH Başçısı qadınlarımızın fəallığından söz açarkən Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi qeyd etdi. Vurğuladı ki, müstəqil dövlətimizin qayğısından bəhrələnen həqiqətlər qadınlar da bu gün öz missiyalarını layiqincə yerinə yetirir, ölkəmizdə aparılan siyasətin fəal müdafiəçisi kimi çıxış edirlər.

Bir daha bütün qadınlarımızı 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik edən RİH Başçısı onlara gələcək həyatlarında uğurlar, ailə səadəti arzuladı və rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən bir qrup qadına qiymətli hədiyyə təqdim etdi.

YAP rayon təşkilatının sədri Hafis Bəşirov, rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Mərkəzi rayon Xəstəxanasının həkimi Aynur Qasımzadə, şəhər 10 sayılı orta məktəbin X sinif şagirdi Lalə Əsədli çıxış edərək qadınları bayram münasibəti ilə təbrik etdilər. Azərbaycan qadınlarının milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verdiyindən danışdılar.

Tədbirin sonunda qadınların cəmiyyətdəki rolundan bəhs edən video çarxa tamaşa edildi.

"Hacıqabul"

Novruz Azərbaycan xalqının zəngin maddi və mədəni dəyərlərinin mühüm bir hissəsini özündə birləşdirən böyük mədəniyyət hadisəsidir. Xalqımızın milli-mənəvi dəyərlər sisteminə dərin kök salmış qədim adət-ənənələrimiz, el şənliklərimiz özünəməxsus cəhətləri ilə seçilir. Təbiətin təzələnməsini özündə birləşdirən məkklə insanların xoş ovqatına yol açan bir adət kimi hər il ölkəmizdə yekdilliklə qeyd edilən Novruz bayramı belə cəhətlərin toplusu, zənginliyi ilə seçilir. Hec bir tarixi hadisə ilə bağlı olmayan Novruz bayramı qədim əcdadlarımızın miflik dünyagörüşü

Çərşənbələr Novruzun ilk elçiləridir

şünə istinad edərək baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlı olan bayramdır. Təbiətin yenidən canlanması müjdələyən Novruz bayramı sadəcə şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer tapmış, həyatına daxil olmuş, işıqlı sabaha,

xoşbəxt gələcəyə inam duyğusunu yaratmışdır.

Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət yetirməsi kimi sağlam təməllər yaratmışdır. Təbiətə bağlı olan bu gözəl bayramda həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Xalqımızın tarixi yaddaşından sü-

zülüb gələn ənənələr keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır.

Novruzun insanların ürəyində yaratdığı sevgi o qədər dərinidir ki, onun adət-ənənələrinə, mərasimlərinə hamı əməl etməyi özünə borc bilir. Bu səbəbdən də Novruz qədərki çərşənbələr el arasında sevilir, seçilir və bu bayramı hansı ovqatla qarşılasan, ili də həmin

ovqatla başa vurarsan. Novruz təzə ilin başlanması deməkdir və bu bayrama 4 həftə qalmış ayın və etiqadlar icra olunmağa başlayır. Təbiətin 4 ünsürü ilə bağlı olan İllaxır çərşənbələr insan həyatında, yaşamında mühüm əhəmiyyət kəsb edən Su, Od, Yel və Torpaqla bağlıdır.

Fevralın 22-dən etibarən başlanan çərşənbə axşamlarında xalqımız Sudan içərək, Oddan tullanaraq, Mehə bələnərək, nəhayət gəlib Torpağa baş əyir. Bu çərşənbələrin ən əzizi İllaxır çərşənbəsidir. Məhz bu çərşənbədə Novruzun ən gözəl, sevimli, unudulmayacaq atributları sınaqdan çıxarılır.

(davamı səh. 4-də)

Elnur Şəfiyev yenidən dünya çempionudur

2018-ci il martın 2-dən 4-dək Macarıstanda Kempo Karate üzrə dünya kuboku yarışları keçirilmişdir. Bu mötəbər yarışda 24 ölkənin karateçiləri öz qüvvələrini sınaqlamışlar.

Bildiyimiz kimi cənab Prezidentimiz İlham Əliyevin qayğısı və dəstəyi ilə Azərbaycan bir çox yarışlara ev sahibliyi etmiş və dünyada özünü idman ölkəsi kimi tanıtdırılmışdır. Macarıstanda keçirilən bu mötəbər yarışda Azərbaycan bir idman ölkəsi olaraq layiqincə təmsil olunmuşdur. Sevindirici hal budur ki, həmyerlimiz- Azərbaycanda usta karateçi, idman ulduzu kimi şöhrət qazanmış, dəfələrlə beynəlxalq yarışlarda öz gücünü sınaq etmiş və hər dəfə də ölkəmizin üçrəngli bayrağını yüksəklərə qaldırmış, Azərbaycan Okinava QOÇYU-RYU Karate-Do və Kobudo növləri federasiyasının Haciqabul rayonu üzrə baş təlimatçısı, Milli Qəhrəman Mübariz İbrahimov adına İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi, dəfələrlə ölkə, Avropa, dünya çempionu olmuş, bir çox mötəbər yarışların qızıl mükafatçısı Elnur Şəfiyev də bu yarışlarda iştirak etmişdir. Hər dəfə olduğu kimi bu yarışlarda da həmyerlimizi Elnurdan qızıl medal gözləyirdi. Sevindirici haldır ki, III DAN Qara Kəmərlər ustası Elnur Şəfiyev bu dəfə də rayonumuzun idman həvəskarlarının etimadını doğrultaraq onlara qələbə sevincini bəxş etdi. O, bu qələbəsi ilə ölkələrin bayraqları içərisində Azərbaycanın bayrağını yenə də ən yüksəklərə qaldırdı, Dövlət Himnimizi səsləndirdi.

Bu günlərdə fəxri karate ustamız Elnur Şəfiyevlə görüşüb ondan qısa müsahibə aldıq.

-Elnur müəllim, əvvəla rayonumuzun sakinləri, çoxsaylı idman həvəskarları adından dünya miqyaslı mötəbər bir yarışda böyük qələbə münasibətilə sizi təbrik edirik və xahiş edirik ki, bu yarışlar barədə oxucularımıza ətraflı məlumat versən.

-Onu deyim ki, bu qələbə tək mənim qələbəm deyil, bütün idmançılarımızın qələbəsidir. Odur ki, mən "Haciqabul" qəzeti vasitəsi ilə rayonumuzun bütün idman icimaiyyətini, karateçilərini böyük qələbə münasibətilə təbrik edirəm. Döyüş bizim olsa da qələbə hamımızdır.

-Bu yarışlarda Azərbaycandan neçə idmançı iştirak edirdi və neçə qızıl medal əldə etdiniz.

-Gərgin məşqlərin, zəngin təcrübənin nəticəsidir



ki, ölkəmiz üzrə 5 döyüşçü 5 qızıl medal qazanmışdır. Bu qızıl medalların biri də mənim payıma düşür.

-Yarışlarda rastlaşdığınız yadda qalan, maraqlı hadisələr olubmu?

-Bildiyimiz kimi, üzdeyən qonşu ölkənin nümayəndələri həmişə olduğu kimi bu dəfə də öz çirkin siyasətlərini nümayiş etdirdilər. Onlar öz bayraqlarını Azərbaycanın müqəddəs üçrəngli bayrağının yanında asdılar. Bu heç də ölkəmizin, idmançılarımızın nüfuzuna xələl gətirmədi. Əksinə ən kiçik yaşlı idmançımız Məhəmməd Allahverdiyev 2 erməni rəqibinə qalib gələrək onlara məğlubiyət acısını yaşatdı. Məncə, bu idmançılarımız üçün ən sevindirici hadisə və ən layiqli qələbə idi. Yarışlarda dünya çempionu adına və qızıl medallara sahib olmuş idmançılarımız bunlardır. Məhəmməd Allahverdiyev, Pərvin Hüseynov, Elçin Mahmudov, Yusif Əhmədov və mən.

Fürsətdən istifadə edib bu yarışlarda bizə dəstək olan, maddi və mənəvi dəstəyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm.

Biz də Elnur Şəfiyevə və rayonumuzun idman şərifini ucalara qaldıran bütün idmançılarımıza yeni-yeni qələbələr arzu edirik.

Nazim Fətixanoğlu

11 aprel-Prezident seçkiləri qarşısında

Kurslarda məşğələlər başa çatmışdır

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" əsasında 58 saylı Haciqabul-Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasında komissiya üzvləri və məntəqə seçki komissiyasının sədrləri üçün 19-21 fevral 2018-ci il tarixdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar-üç günlük seminar keçirilmişdir.

"Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçkilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması" mövzusunda Haciqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aslan Səmədovun, "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qotunması mexanizmləri" mövzusunda rayon məhkəməsinin hakimi Həmid Əzizovun, "Seçici siyahıları ilə iş qaydası" mövzusunda DSK-nın sədri Məhəmməd Hacıyevin məruzələri dinlənmişdir.

"Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" barədə MSK-nın nümayəndələri Zirəddin Cəlilov və Məmməd Səferov məlumat verdilər.

Daha sonra "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi

seçki sənədlərinin daşınması və saxlanması təhlükəsizliyinin təmin edilməsi, habelə əsası qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri" mövzusunda rayon polis şöbəsinin rəisi Məmməd Hüseynovun, "Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səsərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" mövzusunda DSK-nın sədri Məhəmməd Hacıyevin, "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri" mövzusunda rayon prokuroru Rövşən Maqsudovun məruzələri dinlənmişdir.

Müxtəlif mövzularda çıxış edən məruzəçilər tədbirdə iştirak edən məntəqə seçki komissiyalarının sədrlərinin, DSK üzvlərinin suallarını ətraflı cavablandırmışlar.

N.Zeynalov

Elektron qaimə-faktura vergidən yayınmanın qarşısını alır, şəffaflığı təmin edir

2017-ci ilə qədər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə-fakturalar kağız formasında təbiiq olunurdu. Əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibətçilik xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınması məqsədilə ümumi Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edildi.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə elektron qaimə-fakturanın tətbiqinə başlanılması üçün hüquqi baza yaranıb. Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarına əsasən, «Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları» təsdiq edilib. Həmin Qaydaların 3-cü bəndi ilə elektron qaimə-fakturanın təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Vergilə Nazirliyinə tapşırılıb.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri gören və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi

kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. ƏDV-nin məqsədləri üçün qeydiyyatda alınmış və Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim olunmuş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən, digər vergi ödəyiciləri isə 2018-ci il yanvarın 1-dən elektron qaimə-faktura təqdim edirlər.

E-qaimə-faktura necə hazırlanır?

Vergi ödəyiciləri elektron qaimə-fakturaları iki üsulla hazırlaya bilərlər. Birincisi, «Elektron imza»dan istifadə etməklə onlayn rejimdə. Ödəyicisi bu zaman İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) «Onlayn kargüzərlik və e-VHF» bölməsini seçərək «Elektron qaimə» altbölməsinə daxil olur və onlayn rejimdə elektron qaimə-fakturanı tərtib edir və digər vergi ödəyicisinə təqdim edir. İkinci üsul oflayn rejimdir: vergi ödəyicisi elektron qaimə-fakturanı tərtib etmək üçün xüsusi proqram təminatını («Elektron Faktura Tərtibatı Proqramı - eFP») İnternet Vergi İdarəsinin «e-Qaimə-faktura» bölməsinin «Lazımlı proqramlar» altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir.

Sonra paket faylı oflayn rejimdə «Asan DOC client» və ya «e-İmzalayıcı» proqramların biri vasitəsilə imzalayır. İstifadəçi paket faylı «Asan DOC» portalı vasitəsilə də imzalaya bilər. Sonda gücləndirilmiş elektron imza vasitəsilə («ASAN imza» və ya «Elektron imza») istifadə etməklə İnternet Vergi İdarəsinin «Onlayn kargüzərlik və e-VHF» bölməsini seçib «Elektron qaimə» altbölməsinə daxil olur və imzalanmış «adoc» və ya «edoc» tipli faylı «Paket göndər» düyməsi vasitəsilə sisteme yükləyir. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir.

Maarifləndirmə və təbliğat

Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini Elçin Məmmədov elektron qaimə-fakturanın tətbiqi ilə bağlı vergi ödəyicilərinin hazırlıq səviyyəsini şərh edərək bildirib ki, e-qaimə fakturanın tətbiqinə başlanmadan əvvəl vergi ödəyicilərinə xidmət strukturları tərəfindən maarifləndirici və məlumatlandırma-izahedici tədbirlər həyata keçirilib, vergi ödəyicilərinə xidmət mərkəzlərində bununla bağlı yaranan biləcək sualların aradan qaldırılmasına zəruri kömək göstərilməsinə başlanıb:

(davamı səh. 4-də)

Aqrar sahə "Ağ-qızıl-2018"

Pambıq sahələri səpinə hazırlanır



2018-ci təsərrüfat ilində Haciqabul rayonu üzrə 1300 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Haciqabul "Kənd Təsərrüfatı" MMC ilə istehsalçılar arasında bağlanmış müqavilə əsasında 1000 hektar sahədə, qalan 300 hektar sahədə isə qışmən təminatlı pambıq əkinə nəzərdə tutulmuşdur. Hazırda 800 ha sahədə şumlama işi aparılıb ki, bunun da 705 hektarında şumlama Haciqabul "KT" MMC ilə müqavilə bağlanmış tam təminatlı istehsalçılar tərəfindən aparılmışdır. Pambıq əkiləcək sahələrin əsas hissəsi dağətəyi ərazidə yerləşdiyindən həmin ərazidə səpin səpsuvar üsulu ilə aparılacaq. Kür sahilində olan ərazilərdə isə əkin yerləri arat olunmuşdur. Bildiyimiz kimi əkin sahələrində lazım olan rütubəti saxlamaq və zərərli ziyanvericilərin məhv edilməsi ilə arat aparılır. Torpaqda səpin üçün münasib temperatur yaranıqdan sonra, aprel ayının birinci ongünlüyündən sonra pambıq əkiləcək ərazilərdə səpin başlanacaqdır.



HACIQABUL

№ 05 (685) 09 mart 2018-ci il

Elektron qaimə-faktura vergidən yayınmanın qarşısını alır, şəffaflığı təmin edir

(əvvəlki səh. 3-də)

«2017-ci ilin yanvar ayından maarifləndirmə işləri çərçivəsində müxtəlif informasiya kanallarının imkanlarından istifadə olunub. Nazirliyin «195-1» Çağrı Mərkəzi və digər xidmət strukturları vasitəsilə ödəyicilərin elektron qutularına məktublər göndərilib. Həmin məktublarda e-qaimə fakturanın tətbiqi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər, onun tətbiqi və tərtibi qaydalarına dair izahedici məlumatlar, onun ödəyici üçün əhəmiyyəti, e-qaimə-faktura tətbiq olunmadığı halda nəzərdə tutulan məsuliyyət və digər informasiyalar əksini tapıb və sahibkarlara risklərin yaranmaması və onların maliyyə itkilərinə məruz qalmaması üçün qanunvericiliyin tələblərinə əməl etmələri tövsiyə olunub. E-qutulardakı məktublari oxumayan ödəyicilərə SMS-lər göndərilib. Regionlarda keçirilən silsilə görüşlərdə vergi ödəyicilərinə e-qaimə-faktura barədə geniş məlumatlar verilib, onların sualları ətrafı cavablandırılıb».

Qeyd edilib ki, vergi ödəyicilərinin məlumatlandırılması üçün Vergilər Nazirliyinin multimedia resurslarının, o cümlədən taxes.gov.az veb saytının və sosial media resurslarının imkanlarından geniş istifadə edilib: «Böyük auditoriyaya malik «Facebook», «Twitter» sosial şəbəkələrində, «Youtube» hostingində istifadəçilər arasında müəmməd olaraq təbliğat işləri aparılıb. Bundan başqa, nazirlik ilə ATV kanalının birgə layihəsi olan «İqtisadi zona» verilişində ödəyicilərin maarifləndirilməsi üçün materiallar verilib. Nazirlik tərəfindən e-qaimə-faktura haqqında praktiki vəsait hazırlanıb və internet saytında yerləşdirilib».

E.Məmmədov elektron qaimə-fakturanın sahibkarlar üçün üstünlüklərini də vurğulayıb: «Sahibkarlar bilməlidirlər ki, elektron qaimə-fakturanın tətbiqi vergi ödəyicilərinin özləri üçün də mühüm əhəmiyyət daşıyır. Ən böyük üstünlük qaimə-fakturaların mətbəələrdə sifariş edilməsi və hazırlanması ilə əlaqədar xərclərin və vaxt itkisinin azaldılmasıdır. Nəticədə mətbəəyə müraciət etmədən, əlavə vaxt itkisinə yol vermədən, birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür».

Müşahidələr göstərir ki...

Ərazi vergi orqanları ilə iş üzrə departamentin baş direktorunun müavini, Bütçə proqnozlarının icrasına nəzarət idarəsinin direktoru Nəsim İsgəndərovun sözlərinə görə, ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ötən ilin aprel ayının 1-dən mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir: «2017-ci il ərzində 7841 əlavə

dəyər vergisi ödəyicisi tərəfindən 4.479.153 elektron qaimə-faktura təqdim olunub. Bu əməliyyatların ümumi dəyəri 23.520,7 milyon manatdan artıqdır. Aparılan təhlillər göstərir ki, ƏDV ödəyiciləri tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsində e-lə bir ciddi problem ortaya çıxmısa da, cari ilin yanvar ayının 1-dən etibarən e-qaimə-faktura təqdim etməli olan sadələşdirilmiş vergi ödəyiciləri hələ buna alışmayıblar və onların çoxu əvvəlki kimi e-qaimə-faktura təqdim etmədən fəaliyyət göstərirlər ki, bu da ciddi qanun pozuntusudur. Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri də vergilərdən azad olmalarına baxmayaraq, onlar tərəfindən də malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı e-qaimə faktura təqdim edilməlidir. Bölgələrdə fəaliyyət göstərən bəzi istehsalçılar fikirləşə bilər ki, bazara quş əti, yumurta, süd, qatıq çıxarırsam, e-qaimə-faktura təqdim etməməliyəm. Bu, qətiyyətlə belə deyil və regionlarda qida, o cümlədən quşçuluq, heyvandarlıq, sudaçılıq məhsullarının istehsalçıları bazara çıxardıqları malların e-qaimə-fakturasını verməlidirlər.

Ailə-kəndli təsərrüfatı ilə məşğul olan şəxslər isə fərdi sahibkar hesab edilməyindən, onlardan e-qaimə-faktura tələb olunmur. Həmin sənədlərin təqdim edilməsi fərdi sahibkarlar və hüquqi şəxslərə aiddir. Amma bu sahədə də müvafiq araşdırmaların aparılmasına ehtiyac var, onların arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin olub-olmaması müəyyən edilməlidir. Bu, mürəkkəb prosesdir, həmin şəxslərin fəaliyyəti, dövrüyyəsi müəyyənəşdirilməli və bundan sonra vergi ödəyicisi kimi qeydiyyatla alınması təmin olunmalıdır».

Ödəyicilər dürüst uçot sistemi qurmağa ciddi yanaşmalıdırlar!

Bəzi vergi ödəyiciləri e-qaimə-fakturanı təqdim etməkdən niyə boyun qaçırlar? Bəlkə hesab edirlər ki, bu sənədi tərtib etmək prosedurları çətin, yaxud sənədlərin göndərilməsi rejimi mürəkkəbdir?

Vergi risklərinin təhlili və nəzarəti departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyevin sözlərinə görə, e-qaimə-fakturanı tərtib etmək e-lə də çətin deyil. Sadəcə, bir çox ödəyicilər hələlik buna diqqətlə yanaşmırlar: «Vergi ödəyicilərinin e-qaimə-faktura təqdim etməməsinin müxtəlif səbəbləri var. Başlıca səbəb bəzi vergi ödəyicilərinin dürüst uçotunun olmaması və mühasibatı düzgün qurmaq istəməmələri ilə bağlıdır: «Ödəyici nə özü sənədi təqdim edir, nə də ondan mal alan şəxslərin e-qaimə-faktura təqdim etməsinə imkan verir. Hər iki tərəf dövrüyyələrini gizlətmək üçün buna əl atır. Çünki e-qaimə-faktura sayəsində vergi ödəyicisinin bütün fəaliyyəti, onun gün, ay və il ərzində apardığı hər bir əməliyyat öz əksini tapır».

E-qaimə-fakturanın tətbiqi sahibkarlıq subyektlərində mühasibatın formalaşdırılmasını da zəruri edir. Hazırda bir sıra sadələşdirilmiş vergi ödəyicilərinin mühasibləri yoxdur, vergi bəyannamələrinin tərtib olunmasında onlara özəl vergi məsləhətçiləri kömək edirlər. Amma əslində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir şəxsin mühasibi olmalıdır.

E-qaimənin sahibkarlar üçün böyük üstünlükləri var

V.Əliyevin sözlərinə görə, elektron qaimə-fakturanın tətbiqi ilk növbədə ödəyicilərin özləri üçün faydalıdır: «E-qaimə-faktura inzibətçilik xərclərinin aşağı salınmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Elektron qaimə-fakturanın tətbiqi sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi və xərclərin təsdiqə qədər sənədlərə malik olması deməkdir ki, bu da, şübhəsiz, vergi orqanları ilə yaranan bir çox mübahisələrin qarşısını alınmasına xidmət edir».

Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması bu sahədə vahid elektron baza formalaşdırır və bu da iş adamları arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə kömək edir.

Cəza tədbirləri ilə üzleşməmək üçün qanuna əməl etmək lazımdır

Elektron qaimə-fakturaya etinasız yanaşan sahibkarlar bununla sanksiyalara məruz qalmayacaqlarını düşünməlidirlər. Çünki qanunla müəyyən edilmiş öhdəliklərə riayət olunmadığına görə elektron qaimənin tətbiqindən yayınan sahibkarlar üçün çox ciddi cəza mexanizmi mövcuddur. Yeni səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışı təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcı təqvim ili ərzində belə halda birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası ilə üzleşəcək. Lakin vergi orqanının məqsədi ödəyicilərə cərimə və sanksiyalar tətbiq etmək yox, sahibkarların və dövlətin iqtisadi maraqlarının qorunması, düzgün və şəffaf fəaliyyətin təmin olunmasıdır.

Vergi orqanı əməkdaşları ödəyiciləri yeni tətbiq olunan qaydalara riayət etməyə çağırır, onları qanunla müəyyən edilmiş öhdəlikləri yerinə yetirməyə dəvət edir. Vergi orqanlarının apardığı məlumatlandırma və maarifləndirmə işlərinin məqsədi də vergi ödəyicilərinin dürüst uçot və düzgün mühasibat qurmağa təşviq etməkdir.

5 sayılı Ərazi Vergilər İdarəsi

Çərşənbələr Novruzun ilk elçiləridir

(əvvəlki səh. 2-də)

Bu çərşənbədə tonqalın üstündən atılır, su falına baxır, qulaq falına çıxırlar.

Hələ qədim zamanlardan bu axşama xüsusi hazırlıq görüldü. Öncədən ev-eşik təmizlənər, ayrıca bayram tədarükü hazırlanırdı. Yumurta boyanır, qovurğa qovrulur, plov dəmlənər, şirniyyat bişirilirdi.

Hər ilin novruzlu günləri gələndə qəlbimizdə təbiətlə bağlı, onu tərənnüm edən, ona sarı köklənən dürlü-dürlü xatirələr oyanır. Təbiət cana gəlir, hər tərəf yaşllaşır, bu əhval zümrüdü rənglərə çevrilib göz-lərimizi oxşayır. Sellər-sular durulur, ilq ətirli yellər ruzigara dönüb əsdikcə insan övladının ürəyi coşub-daşır, fərəhlə dolub-çağlayır.

Xalqımız artıq Novruzun iki çərşənbəsini böyük ruh yüksəkliyi ilə yola salmışdır. Qarşıda bizi Yel və Torpaq çərşənbəsi gözləyir. Ümid-varıq ki, bu çərşənbələr də öz adət-ənənələri ilə xalqımız tərəfindən böyük sevgi ilə qarşılanacaqdır.

Tamara Həsənova

NOVRUZ BAYRAMINDA YANGIN TƏHLUKƏSİZLİYİ TƏDBİRLƏRİ

Yurdumuza bahar gəlir - həmişə sevinclə, səbirsizliklə gözlədiyimiz bahar. Xalqımız həmişə olduğu kimi milli adət-ənənələrimizə uyğun olaraq baharın gəlişini - Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırarla qarşılayır. İqtisadiyyatının gündən-günə qüdrətləndiyi müstəqil Azərbaycan Respublikasının bütün şəhər və kəndləri bu gün biri-birindən rəngarəng bayram tədbirləri ilə Novruz qeyd etməyə hazırlaşır.

Milli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzusu-dur ki, bütün bayramlar, o cümlədən novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yangın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.

Birinci növbədə qeyd edilməlidir ki, Novruz bayramında əhali tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yangın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materialardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, tezalısan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır.

Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin eisməsi nəticəsində tam sönməmiş tonqalın kökü yangın üçün mənba ola bilər.

Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticəsində də ciddi yangınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışıdır.

Uşaqlar adət-ənənələrimizə uyğun olaraq tonqalların üzərindən atılarkən özlərini yangından qorunmalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideyinlərin nəzarəti altında olmalıdır.

Bayram şənlikləri zamanı şam yandırılarkən yangın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisilə stol, kibrit qutusu üzərinə və s.yerlərə yapışdırmaq olmaz.

Bayram tədbirləri zamanı müəssisə və təşkilatlar, təhsil ocaqları, xüsusən də internat tipli və digər məktəblər yangın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.

Milli bayramımızı - Novruz acı sonluqla başa vurmamaq üçün yuxarıda sadalanan, həmçinin yangın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir.

DYNX-ın

Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Elan

Abuzərov Həmid Abuzər oğluna məxsus 01-167 nömrəli Qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompyuter mərkəzində yığılmışdır, "Son Dakika" çap evində ofset üsulu ilə çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisensiya: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200